



HACIQABUL

№ 02
(661)

30 yanvar
2017-ci il

Hacıqabul rayonu İcra Hakimiyyətinin qəzeti

20 Yanvar tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir



Hər il yanvar ayı gələndə xalqımız ən kədərli, lakin tarixin yaddaşına qəhrəmanlıq salnaməsi kimi daxil olmuş bir günü yaşayır. Bu 20 yanvar faciəsidir.

1990-cı ilin qanlı yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunmuşdur. Yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş birini də əlavə etdi. Həmin gecə Bakıya yeridilən sovet ordu hissələri xalqımıza vəhşicəsinə divan tutdu. Bu müdhiş gecədə xalqımız böyük bir faciə ilə üzlaşsə də, özünün vətənə, torpağa sədəqətini, qəhrəmanlığını, azadlıq və müstəqillik yolunda mübarizə əzmini, sarsılmazlığını bir daha nümayiş etdirdi. Həmin gün öz ölkəsinin, xalqının azadlığının şərəf və ləyaqətini uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətən azadlığı, suverenliyi uğrunda özləri-

ni qurban verən şəhidlərin xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə

əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.



Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublikanın o vaxtki rəhbərləri 20 yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam hüquqi-siyasi qiymət verildi və faciənin günahkarları açıq şəkildə bəyan edildi.

İndi Bakının ən yüksək yerində hər bir azərbaycanlının müqəddəs and yerinə çevrilmiş bir məkan var. Bu 20 yanvar faciəsi qurbanlarının və Ermənistan hərbi təcavüzünə qarşı döyüşlərdə şəhid olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır.

Hər il yanvar ayının 20-də minlərlə insan Vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu məkanı ziyarət edir.

Nesillər dəyişəcək, lakin Vətən öv-

ladlarının xatirəsi daim ürəklərdə yaşayacaqdır.

Bu faciəli gündən illər ötsə də xalqımız onu heç vaxt unutmur. Hər il 20 yanvar faciəsi respublikamızın bütün bölgələrində, eləcə də dünyada yaşayan soydaşlarımız tərəfindən ümumxalq hüzn günü kimi anılır, şəhidlərimiz böyük kədər hissi ilə yad edilir.

20 yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu.

Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən sarsıtsa da, itkilərə məruz qoysa da onun mənliliyini, ləyaqətini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsinə açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq!

Həmin gün rayonumuzda da ümumrayon hüzn günü qeyd olunur, şəhidlərimizin qəbri ziyarət olunur, al qərənfillərə bürünür, rayonun ayrı-ayrı əmək kollektivlərində 20 yanvar hadisələri ilə əlaqədar anım mərasimləri keçirilir.

Bu il də yanvar ayının 20-də faciənin 27-ci ildönümünü günün rayonumuzun Dağüstü massivində salınmış Şəhidlər Xiyabanı Abidə Kompleksində ümumrayon hüzn günü ilə əlaqədar anım mərasimi keçirildi. Minlərlə hacıqabullunun qatıldığı mərasim günün 2-ci yarısında da davam etdi. Səhər saatlarında rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyəti, rayonun ayrı-ayrı idarə, müəssisə rəhbərləri və əmək kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri əllərində gül dəstələri bu məkana gələrək şəhidləri ziyarət etdilər, məzarları üstünə al qərənfillər düzdülər, şəhidlərin ruhuna dualar oxundu.

"Hacıqabul"

Qarşıya qoyulan vəzifələr təmin edilib

Yanvarın 27-də şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər barədə hesabat yığıncağı keçirildi

Hesabat yığıncağında rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Aslan Səmədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və əmək kollektivləri iştirak edirdi.

Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Laləzar İbrahimova 2016-cı ildə şəhərdə görülmüş işlər barədə geniş məlumat verdi. Qeyd etdi ki, şəhər nümayəndəliyi öz işini rayon İcra Hakimiyyətinin göstərişi, tövsiyyəsi və tədbirlər planı əsasında qurmuşdur. Şəhər nümayəndəliyinə daxil olmuş bütün müraciətlər "Yerli İcra Hakimiyyəti

haqqında Əsasnamə" və "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq vaxtında araşdırılaraq müvafiq orqanlara və vətəndaşlara cavab verilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində şəhərimizdə yeni iş yerləri açılmış və həmin iş yerlərinə vətəndaşlar işə cəlb olunmuşdur. 2016-cı ildə şəhərdə Heydər Əliyev Fondu hesabına tikilən 100 yerlik "Fidanlar" uşaq baxçası, rayon Elektrik Şəbəkəsi və Mühafizə Poli-

si idarəsi üçün yeni inzibati binalar tikilib istifadəyə verilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün 4 ədəd fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.

Rayonda yeni iş yerlərinin açılması, eləcə də iş axtaran və işsiz vətəndaşlar xüsusilə, gənclər və sosial müdafiəyə daha çox ehtiyacı olan insanlar rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır.

Hər il yeni emal müəssisələri və xidmət sahələri yaradılır və fəa-

liyyət göstərir.

2016-cı ildə 700 yeni iş yeri açılmış, Kommunal Müəssisələr İdarəsi, 1 sayılı MİS-nə, 2 sayılı MİS-nə, rayon Yaşıllaşdırma və Abadlıq İdarəsinə, Təmir-tikinti İdarəsinə, Qaz İstismar Sahəsinə yeni işçi götürülmüşdür.

İl ərzində şəhərdə xeyli abadlıq, tikinti, təmir və yaşıllaşdırma işləri aparılmış, yollar genişləndirilmiş, yeni parklar salınmışdır.

2016-cı ildə Hacıqabul rayonu üzrə 526 hektar münbit torpaqda fermerlər pambıq əkməklər.

(Davamı 2-ci səhifədə)

2017-ci il fevral ayı üçün Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların qəbul günləri

Sıra №-si	Vəzifəsi	Həftənin günləri
1	İcra Hakimiyyətinin Başçısı	I
2	İcra Hakimiyyəti Başçısının birinci müavini	II
3	Başçının müavini-İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri	III
4	Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri	IV
5	Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanı ilə iş şöbəsinin müdiri	V
6	Memarlıq və tikinti şöbəsinin müdiri	VI

Qeyd: Vətəndaşların qəbulu ilə bağlı əlaqə telefonları: (02120) 4-41-91, (02120) 4-41-58

Qarşıya qoyulan vəzifələr təmin edilib



(Əvvəli 1-ci səhifədə)

"Hərəməz bir ağac əkək" çağırışına həvəslə qoşulan hacıqabullular bu mövsümdə 20 min ağac və gül kolları ekmiş, şəhərdə yolların kənarları yaşllaşdırılmışdır.

Qısa müddət ərzində şəhərdə magistral su kəməri çəkilmişdir. Hazırda şəhərdə paylayıcı şəbəkə yaradılıb və daxili su xətləri çəkilmişdir. Şəhər əhsalisi 24 saat fasiləsiz su, eləcə də qaz və elektrik enerjisi ilə təmin olunmuşdur.

2016-cı ildə ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən referendum keçirilmişdir.Referendum bir daha sübut etdi ki, xalqımız dövlətimizin apardığı siyasəti dəstəkləyir.

Şəhərimizin əhalisi də Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini bəyənir və bundan sonra da ölkə başçısı ətrafında sıx birləşəcəklər.

Yığıncaqda şəhər bələdiyyəsinin sədr əvəzi Eldar Rəsulov, rayon Telekommunikasiya Qovşağının reisi Asif Məmmədov, 1 saylı MIS-in müdiri Amil Hüseynov, rayon Elektrik Şəbəkəsinin mühəndisi Anar Paşayev çıxış edərək bir il ərzində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışdılar.

Sonda rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Aslan Səmədov 2016-cı il ərzində şəhərdə görülən təmir-tikinti, yaşllaşdırma işlərindən danışdı. Gələcəkdə şəhərdə daha böyük abadlıq-quruculuq işlərinin aparılacağını qeyd etdi. Şəhər əhalisinin pambıq yığımı zamanı göstərdikləri köməliyi qeyd etdi. Bu il daha çox münbit torpaqda pambıq əkiləcəyini bildirdi. Gələcəkdə qarşıda duran vəzifələrin həyata keçirilməsində şəhər əhalisinə uğurlar arzuladı.

Yığıncağın sonunda Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər qənaətbəxş hesab edildi. Müvafiq qərar qəbul olundu.

"Hacıqabul"

Oğullar əsgər gedir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır

Prezidentin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı və müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış vətəndaşların hərbi xidmətdən ehtiyata buraxılması barədə müvafiq sərəncamına əsasən 2017-ci il yanvarın 1-dən 30-dək Hacıqabul rayonu ərazisində gənclərin həqiqi hərbi xidmətə çağırışı müvəffəqiyyətlə davam etdirilir. Çağırışçılardan hərbi xidmətə yola salınmasına həsr edilmiş mərasimdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində olduq.Şöbənin divar və foyesində torpaqlarımızın ərazi bütövlüyü,Vətənimizin istiqlaliyyəti naminə canlarından keçmiş Hacıqabulun şəhid oğullarının şəkilləri, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin vətənimiz, ordumuz haqqında dəyərli fikirləri, Azərbaycan Respublikasının Dövlət rəmzləri:Dövlət Bayrağı, Dövlət Gerbinin təsvirləri, Dövlət himninin mətni yazılmış və əks olunmuş stendlər nəzərimizi cəlb etdi. Xüsusilə, "Hər bir vətəndaş Azərbaycan Ordusunda xidmət etməyi özü üçün ən şərəfli vəzifə hesab etməlidir" (Heydər Əliyev), "Biz Vətənimizi, torpaqlarımızı, dövlətimizi müdafiə edirik" (İlham Əliyev), "Bayraqları bayraq edən üstündəki qandır, torpaq, əgər uğrunda ölənsə, Vətəndir!" fikirləri yazılmış plakatlar nəzər diqqəti cəlb edir.

Cənab Prezidentin Milli Ordumuzda diqqət və qayğısını, onun cəbhə bölgəsinin təmas xəttində əsgərlərimizlə görüşlərini əks etdirən fotolar həqiqi hərbi xidmətə yola düşən gənclərimizdə vətənpərvərlik ruhunun tərbiyə olunmasında əhəmiyyətli rol oynayır.

Bu gün də şöbənin heyəti qələbəlik idi. Gənclər deyib- gülür, danışır, bayram əhval ruhiyyəsi ilə musiqi sədaları altında rəqs edirdilər. Valideynlər, hərbi xidmətinə şərəflə başa vurub ordu sıralarından tərxis olunan gənclər Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməyə yola düşən gənclərə faydalı tövsiyələr verirdilər.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hacıqabul rayon şöbəsinin rəisi, mayor Nurlan Abbasov çıxış edərək gənclərə xoş arzularını çatdırdı, düşməne tarixi ders olan Aprel döyüşlərini onlara xatırladı, sabahın əsgərlərinə şəhidlərimizin canı, qanı bahasına qazanılmış mövqə üstünlüyünü, hər kəsin qibtə edəcəyi döyüş ruhunu saxlamağı tövsiyyə etdi. Söylədi ki,

-indi inamla, qürurla deyə bilərik ki, regionda Azərbaycan Ordusunun qarşısında heç nə dayana bilməz. Aprel ayında dörd gün davam edən döyüşdə hərbiçilərimiz düşmənin çox sayda canlı qüvvə və texnikasını məhv etdilər. Strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi ələ keçirildi. Mayor Nurlan Abbasov gənclərə müraciət edərək dedi:- "Əziz gənclər, Siz həyatınızın çox şərəfli mərhələsinə qədəm qoyursunuz. Vətən Sizə əmanətdir. Onu göz-bəbəyi kimi qorumaq, işğalçıları doğma torpaqlarımızdan qovmaq, Qarabağı azad etmək fursəti Sizə verilir. Bu tarixi şansıdan bəhrələnmək Sizin müqəddəs borcunuzdur. Sağ gedin, salamat qayıdın!"

Siraya düzülmiş çağırışçılarla söhbət edirik. Onlar çox nikbindirlər. Çağırışçılar adından Feyruz Təhməzov dostlarının fikrini ifadə edərək deyir:

- Hərbi xidmət Vətən, ata-ana, doğma el-oba qarşısında müqəddəs borcudur. Çalışacağıq ki, bu borcu şərəf və ləyaqətlə yerinə yetirək.

SHXÇDX-nin Hacıqabul rayon şöbəsi həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi, mayor Əfran Nəbiyev, səfərbərlik bölməsinin zabiti, kapitan Nadir Əzizov çağırış bölməsinin zabiti, kapitan Elçin Əliyev həqiqi hərbi xidmətə çağırışın nümunəvi şəkildə, mütəşəkkil qaydada təşkil olunması üçün səy və bacarıqlarını əsirgəmir.

Fürsətdən istifadə edib SHXÇDX-nin yaradılmasının 5 illiyi münasibətilə kollektivi səmimi qəlbədən təbrik edir, onlara xidməti işlərində yeni uğurlar arzu edirik.

Sonda cənab Prezidentin bu sözlərini xatırlatmaq yerinə düşərdi: "Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Bizim əsgərlərimiz, zabitlərimiz həmin döyüşlərdə qəhrəmanlıq göstərdilər Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburu köçkünlər o ərazilərə qayıdacaqlar". Bəli, bu günlərdə möhtərəm Prezidentimizin Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında verdiyi Sərəncam xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmış və xalqımızın böyük Qayıdışa inamını birə onqat artırırmışdır.

Nazim Fətixanoğlu

20 yanvar faciəsi uşaqların dilində



Şəhər Folklor klubunda Mərkəzi kitabxana, Uşaq musiqi məktəbi və rayon Mədəniyyət Mərkəzi işçilərinin birgə təşkilatçılığı ilə "20 yanvar faciəsi uşaqların dilində" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Kompozisiyada 2 və 5 saylı məktəblərin 6,7,8-ci sinif şagirdləri iştirak edirdilər.

Klubun foyesində isə "O şənbə gecəsi,o qətl günü"adlı rəsm sergisi təşkil olunmuşdu.

Aytəkin Mirzəyeva,
Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri

Şeir və rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı



Rayon Gənclər və İdman İdarəsi ' rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinə həsr olunmuş "Qanlı Yanvar" mövzusunda şeir və rəsm müsabiqələri keçirilmişdir.Müsabiqə ümumilikdə 45 nəfərə yaxın şagird və müəllim qatılmışdır.İlk öncə muzeyin direktoru Məhəmməd İsayev müsabiqə iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən imperiya faşistlərinin dinc əhaliyə qarşı amansız qətlirahından söz açdı.

Müsabiqədə rəsm üzrə Fazilə

Hüseynova I yerə, Elvin Mirzəyev II yerə, Tamara Hüseynova III yerə, şeir üzrə isə Ruhəngiz Qarayeva I yerə, Rəmziyyə Əliyeva II yerə, Qırımxan Ağavərdiyev III yerə layiq görülmüşdür.Muzeyin "Kiçik tarixçilər" qrupu da Gənclər və İdman İdarəsinin mükafatına layiq görülmüş və diplomla təltif olunmuşdur.Sonda müsabiqə iştirakçılarına faciə ilə bağlı film nümayiş etdirildi.

Bəsti Zərbəliyeva,
rayon Gənclər və İdman İdarəsinin Aparıcı məsləhətçisi



Xalqımızın qəhrəmanlıq tarixi



Xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 1990-cı ilin 20 Yanvardır. Hər il 20 Yanvar şəhidləri anılır, onların əzizi xatirəsi xalqımız tərəfindən yad edilir. Qubalıbalıoğlan kəndində də həmin gün şəhidlərin xatirəsi yad edildi, onların ruhuna dualar oxundu, Qubalıbalıoğlan şəhidləri Kompleksi al qərənfillərə büründü. Sonra kənd məscidində şəhidlərə ehsan verildi.

Mircafer Əsgərov,
Qubalıbalıoğlan bələdiyyəsinin sədri

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşdır

2 Fevral - Gənclər günüdür



Artıq 21 ildir ki, fevralın 2-si ölkəmizdə gənclər günü kimi qeyd olunur. Bu bayram gənclərə ümummilli liderimiz Heydər Əliyevin hədiyyəsi idi.

O gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə millətin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub. Bunu bilən ümummilli liderimiz Heydər Əliyev də belə qüvvə yaratmaq arzusunda idi. Elə ona görə də 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaratdı və xalqın gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər formu keçirildi və elə həmin günü Azərbaycanın tarixinə Gənclər Günü kimi yazdı. Sonralar müəmməd keçirilən forumlarda ümummilli liderimiz cavanların fikrini öyrənir, azad, sağlam düşüncəli kadrlar yetişdirməyə və onlarla hesablaşmağa çalışırdı. Bəli, Heydər Əliyev bu tərbiyə üsulu ilə gəncləri sovet

düşüncəsi təsirindən qurtarıb, söz sahibi olan azad düşüncəli insanlara çevirirdi. O, müstəqilliyini yenidən qazanmış dövlətimizdə gənclər üçün, hələlik, münbit şərait olmadığını da görürdü. Bunu yaratmaq üçün zamana ehtiyac var idi. Həmin vaxta qədər isə gəncləri tüfeyli həyatdan qurtarmaq, onları sağlamlığını təmin etmək lazım idi. Heydər Əliyev bu dəfə də yanılmamışdı. Ulu öndər Milli Olimpiya Komitəsi yaratdı və bir-birinin ardınca bölgələrdə idman kompleksləri tikdirdi. Gənclərə göstərilən diqqət və qayğı bəhrəsini verirdi. Azərbaycan gənclərinin səsi dünya miqyaslı turnirlərdən gəlir, bayrağımız ən möhtəşəm yarışlarda dalğalanırdı. Bu uğurları ulu öndər şəxsən qiymətləndirməsi isə idmançıları sabahkı zəfərə ruhlandırır.


Heydər Əliyev müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Eyni zamanda gənclərə Vətəninə, adət-ənənələrinə, kökünə sadıq olmağı və dövlətinə xidmət etməyi öyrədirdi. Azərbaycanın inkişafı üçün bu gün önəmli postlarda çalış

şan gənclər bu siyasətin nəticəsidir. Bəli, artıq bu gün Heydər Əliyevin arzuladığı gənclik yetişib. İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut etmişdir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğıın nəticəsidir. Eyni zamanda, Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.

Xalid Rəcəbli,
rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi

Əzizə Cəfərzadə - 95



Bu günlərdə Tağılı kənd tam orta məktəbində yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmlər doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli həmyerlimiz Əzizə Cəfərzadənin anadan olmasının 95 illik yubileyi qeyd olundu. Tədbirdə rayonumuzun Udulu kəndi

ərazisində yerləşən təhsil, mədəniyyət ocaqlarının kollektivləri, kənd sakinləri iştirak edirdi.

Tədbirdə yazıçının həyat və yaradıcılığında danışılmış, onun tarixi romanları haqqında fikirlər söylənilmiş, çoxşaxəli fəaliyyəti haqqında məlumat verilmişdir.

Nüsrət Kəsəmənli-70

Ədəbi-bədii gecə keçirildi

Şəhər 2 sayılı tam orta məktəbində Müasir Azərbaycan ədəbiyyatının şair və publisisti Nüsrət Kəsəmənlinin 70 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə şairin həyatından, ədəbi fəaliyyətindən, uşaqlıq və tələbəlik illəri xatirələrindən danışıldı.

Şagirdlər həzin melodiyaların müşayiəti altında şairin ürək titrədən şeirlərini söylədilər, şeirlərinin sözlərinə bəstələnmiş "Biri vardı, biri yox", "Nə olar Allahım, ayırma bizi", "Sən mənə unuda bilməyəcəksən" mahnılarını səsləndirdilər.

Kübra Quliyeva,
şəhər 2 sayılı tam orta məktəbin dil-ədəbiyyat müəllimi



Biz sülhə səs veririk



Rayon MKS-nin 2 sayılı şəhər kitabxana filialı və şəhər 1 sayılı tam orta məktəbin birgə təşkilatçılığı ilə "Mən Sülhə səs verirəm" adlı şeir müsabiqəsi keçirilmişdir.

Müsabiqədə 1 sayılı tam orta məktəbin 5, 6, 7, 8 - ci sinif şagirdləri iştirak etmişlər. Məktəblilər sülhə, azadlığa həsr olunmuş şeir

irlər söyləmişlər. Münsiflər heyəti tərəfindən I yerə Ağayev Sadiq, II yerə Umudlu Cavidan, III yerə Salmanova Təranə, IV yerə Quliyeva Aytac layiq görülmüşlər. Sonda qaliblərə hədiyyələr verilmişdir.

Şəhla Salmanova,
şəhər MKS-nin 2 sayılı kitabxana filialının müdiri

Hüquqlarımızı qoruyaq

"Uşaq hüquqları ayılı" çərçivəsində şəhər 5 sayılı tam orta məktəbdə 7-ci a sinif şagirdlərinin hazırladığı "Hüquqlarımızı qoruyaq" adlı tədbir keçirildi. Şagirdlər uşaq hüquqlarının qorunmasından danışdılar, səhnəciklər göstərdilər, uşaq hüquqlarının pozulması barədə videogörüntülər göstərildi.

Sonda məktəbin direktoru Güllüstan Almazova çıxış edərək tədbirin mahiyyətindən danışdı, "Uşaq hüquqları ayılı" çərçivəsində təşkil olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Elnarə Hüseynova,
şəhər 5 sayılı tam orta məktəbinin Uşaq Birliyi rəhbəri

Cəsəratin başlandığı yerdə əsərat bitər



20 Yanvar qan yaddaögməz olduru qədər də, Qürur Günü kimi yaddaşlara həkk olunub!

20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə şəhər 9 sayılı tam orta məktəbdə "20 Yanvar - Azərbaycan tarixinin qanlı yaddaşı" adlı tədbir keçirildi. Tədbirdə məktəbin pedaqoji və şagird kollektivləri iştirak edirdi. Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə tədbir açıq elan edildi. Tədbirdə çıxış

edən məktəbin direktoru Elbrus Əliyev, məktəbin təşkilatçısı Afət Piriyyəva, tarix müəllimi Vasif Səmədov bildirdilər ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. 20 Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan

tarixinə həkk olunub.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkə böyük faciə deyildir. O, ləyaqəti qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarıtsa da, itkilərə məruz qoysa da, onun mənliliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salname-

sine yeni bir səhifə kimi yazıldı. Tariximizin bu səhifəsi şəhidlərimizin qanı ilə yazıldı.

Tədbirin gedişi ərzində 20 yanvar faciəsini özündə əks etdirən şeirlər və nəğmələr söylənildi, müxtəlif səhnəciklər və videoçarxlar nümayiş etdirildi.

Həmçinin faciənin ildönümü münasibətilə təşkil olunan rəsm, şeir, inşa müsabiqələrində qalib gələn məktəblilərə diplomlar təqdim olundu. Məktəbin X sinif şagirdi Ruhəngiz Qarayeva rayon Gənclər və İdman İdarəsi və Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən şeir müsabiqəsində I yerə, Uşaq Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən şeir müsabiqəsində I yerə və məktəbdə təşkil olunmuş inşa müsabiqəsində I yerə, Elvin Mirzəyev isə Gənclər və İdman İdarəsi və Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində II yerə layiq görülmüşdür.

Səadət Kərimova



HACIQABUL

№ 02 (661) 30 yanvar 2017-ci il

Hüquqlarımızı öyrənirik



Çalışdığım 2 sayılı tam orta məktəbin binası 3-cü ildir ki, istifadəyə verilib. Məktəbimizin işliq sinif otaqları, idman zalı ilə bərabər akt zalı da var. Bu zalda tez-tez bir-birindən ma-

raqlı tədbirlər keçirilir. Bu tədbirlərdən biri də İnsan hüquqları gününə həsr olunmuş tədbir idi.

Hər bir insan irqindən, cinsindən, dinindən, dilindən, milli və sosial

mənşəyindən, mülkiyyətindən asılı olmayaraq, təmin edilmiş insan haqlarına və azad olmaq hüququna malikdir.

Tədbirdə məktəbin şagirdləri insanların hüquq və azadlıqları, onların qorunması, dövlətimizin hüquqlarımızı təmin etməsi barədə fikirlərini söylədilər.

Sonra insan haqları ilə bağlı videoçarx nümayiş etdirildi.

Şagirdlərin ifasında "Hüquqlarımızı öyrənirik" adlı səhnəcik təqdim olundu. İnsan hüquqlarını qoruyan Beynəlxalq təşkilatlar barədə məlumat verildi.

"İnsan hüquqları" mövzusu ilə bağlı şagirdlər arasında keçirilən rəsm müsabiqəsinin nəticələri elan olundu.

Lətifə Hüseynova,
şəhər 2 sayılı tam orta məktəbin dil-ədəbiyyat müəllimi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 2017/2018-ci tədris ili üçün DİN-in Polis Akademiyasına əyani təhsil üzrə kursantların qəbulunu elan edir

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (cari ilin avqust ayının 1-dək 16 yaş tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Abituriyentlər DİN-in xüsusi-həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartinma - 6 dəfə; qaçış 100 metr məsafəyə - 15 saniyə və 1000 metr məsafəyə - 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması - 18 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması - 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması - 18 dəfə, qaçış 100 metr məsafəyə - 19 saniyə və 1000 metr məsafəyə - 5 dəqiqə 30 saniyə).

Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcəkdir.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Res-

publikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.

İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

DİN-in Polis Akademiyasında dərslər 15 sentyabrda başlayır, tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir. Akademiyaya qəbul olunmuş müdavimlər 13 avqust-13 sentyabr tarixlərində Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dövlət hesabına yataqxana, geyim forması, təqaüd və yeməklə təmin olunur, təhsil və kurs müddətində həmin akademiyanın ərazisində yerləşən yataqxanada qalırlar.

Ətraflı məlumat www.pa.edu.az internet saytında yerləşdirilmişdir.

Məzunlara "hüquqşünaslıq" ixtisası, "polis leytenantı" xüsusi və "ehtiyatda olan leytenant" hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2017-ci ilin aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti he-

sab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməmiş, eləcə də "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər DİN-in Polis Akademiyasına qəbul edilirlər.

DİN-in Polis Akademiyasına qəbul üçün namizədlər daimi qeydiyyatda olduqları ərazi üzrə polis idarə və ya şöbələrinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsl və surəti);

- təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat və surəti);

- yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

- ilkin hərbi qeydiyyatdan alınma haqqında vəsiqə (əsl və surəti);

- oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətname;

- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Ərizə və sənədlərin qəbulu 2017-ci il fevral ayının 1-dən mart ayının 10-dək hər gün (bazar günləri istisna olmaqla) saat 1000-dan 1700-dək aparılacaqdır.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78, (012) 590-97-76.

Ölkə çempionatında fərqlənmişlər


Bu günlərdə Qobustan rayonunda idmanın QOCYU-RYU Okinava Karate-do və KOBUDO növləri üzrə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika çempionatı keçirilmişdir. Bu mötəbər yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarının idmançıları ilə birlikdə Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul rayon İdman Sağlamlıq Mərkəzinin yetirmələri də iştirak etmiş və yüksək nəticələr əldə etmişlər. Şəhər 4 sayılı tam orta məktəbin şagirdi Abbas Hüseyn, şəhər 5 sayılı məktəbin şagirdləri Şəhriyar Həşimov və Əsgər Hüseynov, şəhər 2 sayılı orta məktəbin şagirdi Rəşul İsayev turnirdə uğurla çıxış edərək qızıl medallara, Talış qəsəbə orta məktəbinin şagirdi Pünhan Ağayev, şəhər 6 sayılı or-

ta məktəbin şagirdi Elmin Cəfərov, şəhər 2 sayılı tam orta məktəbin şagirdi Polad Məmmədov, şəhər 9 sayılı orta məktəbin şagirdi Murad Rəfiyev gümüş medallara, şəhər 2 sayılı orta məktəbin şagirdi Məmməd Məmmədovə bürünc medala layiq görülmüşlər.

Rayonumuzun idman şərəfini qoruyan idmançılardan biri, ölkə çempionatında II yeri tutaraq gümüş medal alan Talış kənd orta məktəbinin şagirdi Pünhan Ağayev ad günü münasibətilə məşqçi Elnur Şəfiyev, İdman Sağlamlıq Mərkəzinin kollektivi təbrik edir, ona cansağlığı, gələcək yarışlarda yeni, daha böyük qələbələr qazanmağı arzu edirlər.

Nazim Fətixanoğlu

Ürək haqqında nə bilirik?



Hər birimiz ürəyimizin döyüntüsünü hiss edir, onun səsinə qulaq asır, onun hökmü ilə hərəkət edirik. Lakin ürək haqqında bilmədiklərimiz də var.

Hər bir insan ürəyi öz yurdu boydadır-təxminən 350-400 qramdır. İnsan yatanda ürək 4 litrə qədər qanı bədənə dövr etdirir. Hərəkət zamanı isə qanın bədənə dövretməsi 2 dəfə artır. Təzə doğulmuş uşaqlarda ürək 1 dəqiqədə 140 dəfə, orta yaşlı sağlam insanlarda isə 1 dəqiqədə 75 dəfə vurur. Təxmini hesablamalara görə ürək 1 il ərzində 3 tona qədər qanı bədənə dövr etdirir. Bir insan ömrü boyunca ürək 250 milyon litrə qədər qan dövr etdirir. Bədənimizin bir dirnaq sədəfi boyda yerində 700-ə qədər kapilyar damar yerləşir. Qanın ürəkdən ağ ciyərlərə gedib qayıtma

müddəti 5-7 saniyədir. Ürəkdən beyinə 8 saniyə, ayaq barmaqlarına qədər 18 saniyə vaxt sərf olunur. 70 kiloqrama qədər çəkisi olan insanın bədənində 5 litr, 90 kiloqrama qədər çəkisi olan insanın bədənində isə 6 litr qan olur. Hər bir insan ömrü boyu təxminən 60 tona qədər qida məhsulu qəbul edir. Lakin bəzən insanlar həddən artıq çox qida qəbul edirlər. Bu isə ürəyin piylənməsinə, zəifləməsinə gətirib çıxarır. Özünü müqayisə edin, bu qədər qidaya qarşı 350 qramlıq ürək necə dözüür? Sonra gileyənirik ki, ürəyimiz ağrıyır.

Odur ki, hər bir insan həm qidasına, həm də ürəyinin qeydində özü qalmalıdır.

Şirali Quliyev,
Rəncbər kənd həkim məntəqəsinin müdiri

Şəhidlik əbədi zirvədir

Kolanı kənd tam orta məktəbində 20 yanvar şəhidlərinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Tədbiri məktəbin direktoru Arif Əliyeva açdıqdan sonra şəhidlərin ruhu bir dəqiqəlik sükküta yad edildi.

Tədbirdə qeyd olundu ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fəvqəladə vəziyyət elan edildikdən yerdilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət olunmuşdur.

Məktəbin müəllimləri A.Cəfərov, M.Nağıyev Qanlı yanvar hadisələrinin mahiyyətindən danışmış, həmin gecənin xalqın milli azadlıq mübarizəsini boğmaq cəhdi olduğunu və bununla xalqın iradəsini qırmağın qeyri-mümkün olduğunu qeyd etmişlər.

Məktəbin 3-cü sinif şagirdləri o gecəni əks etdirən səhnəciklər nümayiş etdirmiş, 6-cı sinif şagirdləri isə şəhidlərə həsr olunmuş şerlər söyləmişlər. Şəhidlərə həsr olunmuş slaydlar və videoçarxların nümayişi şagirdlərdə vətənpərvərlik hissini daha da gücləndirmişdir.

Rasimə Novruzova,
Kolanı kənd tam orta məktəbinin UBR-i

Elan

Hacıqabul rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Atbulaq kənd sakinini Dəmirov Nuhbala Şöyüb oğlunun adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair kodu 91003018 olan Dövlət Akti itdiyi üçün etibarsız sayılır.

HACIQABUL

Baş redaktor:
Xuraman Feyruzqızı

Həmtəsisçi:
Qəzetin jurnalist kollektivi
Qəzet "Hacıqabul" qəzetinin kompyuter mərkəzində yığılmışdır, "Son dakika MMC" mətbəəsində çap olunmuşdur

Kapital Bank Hacıqabul filialı
İndeks: 66975
Lisənziya: № 022579
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Hacıqabul şəhəri,
İ.Qayıbov küçəsi 4.
Tel: 4-32-00,
Tiraj: 1200